

AZƏRBAYCAN RESPUBLİKASI
DAXİLİ İŞLƏR NAZİRLİYİ
POLİS AKADEMİYASI

KAFEDRA: Hərbi

“Təsdiq edirəm”
Hərbi kafedranın rəisi
polis polkovniki

FƏNN: Nizamnamələr

Hacı Aslanov
“ ” _____ 2019-cu il

MÜHAZİRƏ

MÖVZU: 2. «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi»

Mühazirənin mətni kafedranın iclasında müzakirə olunmuş və təsdiq edilmişdir.

Protokol №. 5

29.01.2019-cu il.

Vaxt – 2 saat

Tərtib etdi: Polis Akademiyası Hərbi kafedranın
müəllimi, polis polkovniki

Elşən Hacıyev

BAKI – 2019

MÖVZU: 2. «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi»

MƏQSƏD:

- Kursantlara Polis Akademiyasının Nizamnaməsinin öyrədilməsi;

YER: Tədris sinifi

VAXT: 6 saat

1. Ümumi müddəalar,
2. Akademiyanın vəzifələri və hüquqlar
3. Akademiyada tədris işinin təşkili.
4. Daimi və dəyişən heyət.

METOD: Danışmaq, söhbət aparmaq.

ƏDƏBİYYAT : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi

1 Ümumi müddəalar.

- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası (bundan sonra - Akademiya) **fundamental və tətbiqi elmi tədqiqatlar** aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.
- **fundamental elmi tədqiqatlar**- təbiətin və cəmiyyətin quruluşu və inkişafı haqqında yeni biliklərin əldə edilməsinə yönəlmiş nəzəri və təcrübi elmi tədqiqatlardır.
- **tətbiqi elmi tədqiqatlar**- əsasən praktiki məşğələlərin həyata keçirilməsi və konkret məsələlərin həlli üçün yeni biliklərin əldə edilməsi və tətbiqini nəzərdə tutan elmi tədqiqatlardır.
- ali və əlavə təhsil proqramlarını həyata keçirən,
- Akademiya hüquqi şəxsdir, müstəqil balansla, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Akademiyanın Bayrağına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin adı (bundan sonra - Daxili İşlər Nazirliyi) və öz adı həkk olunmuş möhürə, ştamlara və blanklara malikdir.
- Akademiyanın fəaliyyətinin əsas məqsədi Daxili İşlər Nazirliyi üçün ali hüquq təhsilli kadrlar hazırlamaq və daxili işlər orqanları əməkdaşlarının əlavə təhsil almalarını təşkil etməkdən ibarətdir.

Sual: 2 Akademiyanın vəzifələri və hüquqları:

Akademiyanın vəzifələri aşağıdakılardır:

- nəzəri və praktik biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik, daxili işlər orqanlarında xidmət etmək üçün ali hüquq təhsili olan kadrlar hazırlamaq, tələbata uyğun olaraq onların əlavə təhsilini həyata keçirmək;
 - Təhsil proqramlarını və tədris planlarını hazırlamaq;
- təhsilalanların attestasiyasını keçirmək;
 - Təhsil haqqında diplomlar, habelə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsilə dair digər sənədlər vermək;
 - Tədris prosesinin maddi-texniki təminatını həyata keçirmək, bina və otaqları mövcud norma və tələblərə uyğun qurmaq;
- Təhsilalanların təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, dəyişən heyətin intellektual, mədəni və mənəvi inkişafını təmin etmək, peşəkarlıq xüsusiyyətlərini formalaşdırmaq;
 - Daxili işlər orqanlarının fəaliyyətinin aktual problemləri üzrə elmi tədqiqat işləri aparılmasını təşkil etmək;
 - Fundamental və tətbiqi elmi araşdırmalar aparmaq, Daxili İşlər Nazirliyi üçün məlumat-analitik, elmi-metodik materiallar və tövsiyələr hazırlamaq;
 - Elmi və elmi-pedaqoji kadrlar hazırlamaq;
 - Daxili İşlər Nazirliyi sistemində ehtiyat kadrların formalaşdırılması işində

iştirak etmək;

- Xarici dil və kompüter dəstəklili təlimlərin təşkilini və keçilməsini təmin etmək;

Akademiya ayrılmalı maliyyə vəsaitlərindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;

Təhsil prosesinin təmin edilməsi üçün tədris, tədris-metodik, elmi ədəbiyyat, köməkçi materiallar hazırlamaq və nəşr etmək, maddi-tədris bazasını təkmilləşdirmək və inkişaf etdirmək;

- Dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görmək;

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Akademiyanın aşağıdakı hüquqları vardır:

- "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq tədris prosesini sərbəst həyata keçirmək;

- Akademiyanın tədris, metodik, elmi tədqiqat və analitik-informasiya fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək;

Tədris prosesinin metodik təminatını təşkil etmək və təkmilləşdirmək, təlimin forma və metodlarını müəyyən etmək;

Təhsilin nəticələrinə görə təhsilənlərin peşəkar biliklərini və işgüzar keyfiyyətlərini qiymətləndirmək, həmin bilik və keyfiyyətlərdən müvafiq xidmət sahələrində istifadə olunması barədə onlara tövsiyələr vermək;

- Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən digər təhsil, elm və istehsalat müəssisələri ilə əməkdaşlıq etmək, qarşılıqlı razılıq əsasında tədris prosesində onların avadanlığından və elmi-tədris bazasının digər obyektlərindən istifadə etmək;

- İclaslar, seminarlar, konfranslar, simpoziumlar, olimpiadalar, müsabiqələr, sərgilər keçirmək və onların işində iştirak etmək;

- Daxili İşlər Nazirliyinin və Akademiyanın fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işləri həyata keçirmək, elmi əsərləri, tədris və tədris-metodik ədəbiyyatlar hazırlamaq və nəşr etmək;

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müqavilə əsasında ödənişli təhsil xidmətləri göstərmək;

- Akademiyanın strukturunun təkmilləşdirilməsi, ştat cədvəlində dəyişikliklər edilməsi və maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinə təkliflər vermək;

- Akademiyanın işçilərinə fəxri adlar, digər dövlət təltifləri və mükafatlar verilməsi üçün daxili işlər naziri qarşısında vəsatət qaldırmaq;

Akademiyanın fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri məlumatların alınması üçün sorğu vermək, məlumatlar (sənədlər) almaq;

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq

beynəlxalq təşkilatlarla, xarici dövlətlərin təhsil müəssisələri və müvafiq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq, bakalavr, magistr, doktorant, pedaqoji və elmi işçi mübadiləsi üçün beynəlxalq əlaqələr yaratmaq;

- Akademiyanın fəaliyyətinin təşkili məqsədi ilə qanuna zidd olmayan aktlar qəbul etmək;

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Sual 3. Akademiyada tədris işinin təşkili

- **Akademiyada tədris işi bu Nizamnamə və daxili işlər naziri tərəfindən təsdiq** edilən "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Akademiyasında tədrisin təşkili haqqında Təlimat" əsasında təşkil olunur və aparılır.

- Akademiya ali təhsilin aşağıdakı səviyyələri üzrə təhsil proqramlarını (kurikulumları) həyata keçirir:

Bakalavriat;

Magistratura;

Doktorantura;

Əlavə təhsil.

- Akademiyada təhsil əyani və qiyabi formalarda "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil olunur və Azərbaycan dilində aparılır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, Akademiyada təhsil xarici dildə də aparıla bilər.

- Akademiyada təhsilin müddəti, məcburi auditoriya dərsləri, həftəlik tədris işi, ali təhsilin dövlət standartlarına müvafiq olaraq, tədris proqramlarına və tədris planlarına əsasən müəyyən edilir.

- Akademiyanın tədris məşğələlərinə mühazirə, seminar, praktik və laboratoriya məşğələləri, tematik mühakimə (kollokvium), məsləhət və müstəqil hazırlıq saatları daxildir. Akademiyada ayrı-ayrı fənlər üzrə nəzəri (elmi-praktik) konfranslar və Elmi Şuranın qərarı ilə müəyyən edilmiş digər növ məşğələlər keçirilə bilər.

- Akademiyada "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:

Ixtisasartırma;

Kadrların yenidən hazırlanması;

Stajkeçmə və kadrların təkmilləşdirilməsi;

Təkrar ali təhsil.

Akademiyada təkrar ali təhsil ödənişli əsaslarla həyata keçirilir.

Akademiya tədris prosesinin forma, metod və vasitələrini müəyyən edərkən, peşə təhsili proqramlarının və tədris planlarının tam həcmdə mənimsənilməsinə şərait yaradır. Akademiyada tədris prosesi Avropa Kredit Transfer Sistemində

uyğun olan kredit sistemi əsasında təşkil edilir.

Akademiyada beynəlxalq təhsil proqramları üzrə mütəxəssis hazırlığı "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Nizamnamə ilə müəyyən olunmuş qaydada bağlanmış beynəlxalq müqavilələr əsasında həyata keçirilir.

Sual 4. Akademiyanın daimi və dəyişən heyəti

- Akademiyanın daimi heyəti rəhbərlikdən, professor-müəllim heyətindən, elmi işçilərdən və vəzifələri ştat cədvəli ilə təsdiq edilmiş digər işçilərdən ibarətdir.

- Akademiyanın daimi heyətinə daxil olan şəxsləri daxili işlər naziri vəzifəyə təyin və vəzifədən azad edir. Daimi heyətə aid olan müəyyən vəzifələrə təyin və həmin vəzifələrdən azad etmək hüququ daxili işlər naziri tərəfindən müəyyən edilir.

Akademiyanın daimi heyətinə daxil olan şəxslərin, o cümlədən Akademiyanın inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat, mühəndis-texnik, tədris-köməkçi heyətinə aid şəxslərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Polis haqqında" və "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Nizamnamə, Akademiyanın daxili intizam qaydaları və Daxili İşlər Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.

Daimi heyətə daxil olan şəxslər vəzifə borclarının yerinə yetirilməsi, təlim-tərbiyə prosesinin aparılması və ya təmin edilməsi ilə bağlı olmayan tədbirlərdə daxili işlər nazirinin icazəsi ilə iştirak edə bilirlər.

- Professor-müəllim heyətinə elm-tədris struktur bölmələrinin rəisləri (müdürləri), onların müavinləri, silsilə rəisləri, professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutan işçilər aiddirlər.

- Professor-müəllim heyətinin say tərkibini, tədris yükündən asılı olaraq, daxili işlər naziri müəyyən edir.

Professor-müəllim heyəti və elmi işçi vəzifələrinə peşə hazırlığına, sağlamlığına və mənəvi keyfiyyətlərinə görə müasir tələblərə uyğun dərs keçmək və elmi tədqiqatlar aparmaq bacarığı olan, daxili işlər orqanlarında işə qəbul tələblərinə cavab verən şəxslər təyin edirlər. Elmi dərəcəsi və elmi adı, vəzifənin profilinə uyğun ali təhsili, pedaqoji təcrübəsi olan şəxslər professor-müəllim heyəti vəzifələrinə təyinat zamanı üstünlüyə malikdirlər.

Professor-müəllim heyəti tədris, təlim-tərbiyə, metodik və elmi tədqiqat işlərini kafedraların planları, həmçinin tədris ili üçün fərdi planlar əsasında həyata keçirir.

- Professor-müəllim heyəti məşğələlər zamanı təhsilalanların rəisləri hesab olunur. Professor-müəllim heyətinin tədris məşğələləri zamanı verdiyi göstərişlər təhsilalanlar üçün məcburidir.

- Professor-müəllim heyəti və elmi işçilər təlim-tərbiyə sahəsində uğurlarına

görə Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ilə bərabər, dövlət mükafatları, fəxri adlar, orden və medallar, döş nişanları və fəxri fərmanlarla da mükafatlandırıla bilərlər.

Akademiyanın əməkdaşlarına elmi dərəcələr və elmi adlar Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq verilir.

Akademiyanın əməkdaşlarına elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılır. Akademiyanın müvafiq kafedralarına dissertantların təhkim olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.

-Professor-müəllim heyətinə və elmi işçilərə əmək intizamını pozduqlarına görə intizam tənbehi tədbirləri, daxili işlər orqanlarının əməkdaşlarına münasibətdə - "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamədə, digər işçilərə münasibətdə - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada tətbiq edilir.

Professor-müəllim heyətinin və elmi işçilərin beynəlxalq tədbirlərdə iştirakına, onların kütləvi informasiya vasitələrində Akademiyanın adından çıxışlarına daxili işlər naziri icazə verir.

- Akademiyanın professor-müəllim heyətinin və elmi işçilərinin vəzifələri aşağıdakılardır:

- Təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
- Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etmək və xidməti fəaliyyətə hazırlamaq;
- Təhsilalanları elmi fəaliyyətə cəlb etmək;
- Şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
- Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinə, habelə pedaqoji etikaya və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

Təhsilalanlar tərəfindən tədris materiallarının yüksək səviyyədə mənimsənilməsini təmin edən üsul və vasitələr seçmək, onların müstəqil hazırlığına, tədris materiallarının onlar tərəfindən mənimsənilməsinə kömək göstərmək;

-Təhsilalanların fərdi keyfiyyətlərini öyrənmək, şərəf və ləyaqətinə hörmət etmək, onlardan dərs tapşırıqlarının yerinə yetirilməsini və daxili intizam qaydalarına riayət olunmasını tələb etmək;

Təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdislərdən çəkəndirmək;

Elmi-pedaqoji və ixtisas səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər keçmək;

Attestasiyadan keçmək;

Akademiyanın daxili intizam qaydalarına riayət etmək;

Bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Akademiyanın professor-müəllim heyəti və elmi işçilərinin aşağıdakı hüquqları vardır:

Normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

Bu Nizamnaməyə uyğun olaraq, təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək;

- Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;

- Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

Akademiya vəzifə tutmaq;

Əlavə təhsil almaq, elmi dərəcəsini yüksəltmək;

Bu Nizamnaməyə uyğun olaraq müəssisə və təşkilatlarda əvəzçilik qaydasında elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq;

Bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Daxili İşlər Nazirliyinin və Akademiyanın yüksəkixtisaslı kadrlara olan tələbatını nəzərə alaraq, Akademiya elmi-pedaqoji və elmi kadrların əlavə təhsilini təşkil edir və həyata keçirir.

Akademiyanın professor-müəllim heyətinin əlavə təhsili "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq həyata keçirilir.

Elmi dərəcə almaq üçün dissertasiyaları müzakirə etmək məqsədi ilə Akademiya ixtisaslaşdırılmış şuralar yaratmaq hüququna malikdir.

Akademiyanın dəyişən heyəti

- **Akademiyanın dəyişən heyəti Akademiya təhsil alan kursantlar, dinləyicilər** və doktorantlardır (dissertantlardır).

- **Kursantlar** - Akademiya ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş və Akademiya əyani formada təhsil alan şəxslərdir.

- **Dinləyicilər** - Akademiya ali təhsilin magistratura səviyyəsinə qəbul olunmuş, həmçinin əlavə təhsil istiqamətləri üzrə əyani (qiyabi) təhsil alan **şəxslərdir**.

- **Doktorantlar** (dissertantlar) - Akademiyanın müvafiq struktur bölməsində müstəqil surətdə dissertasiya işini yerinə yetirən şəxslərdir.

- Dinləyicilərin əlavə təhsil alması "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq həyata keçirilir.

- Akademiya qəbul edilənədək xüsusi rütbəsi olan şəxslərin mövcud rütbələri saxlanılır

- Dəyişən heyətin təhsil müddətində hüquq və vəzifələri "Polis haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin aktları, bu

Nizamnamə və Daxili İşlər Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.

Akademiyanın təhsilalanları xarici ölkələrin təhsil müəssisələrində Daxili İşlər Nazirliyi üçün ayrılmış yerlərdə təhsil almaq məqsədi ilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, həmin ölkələrə ezam oluna bilərlər.

- Dəyişən heyətə daxil olan şəxslər vəzifə borclarının yerinə yetirilməsi və təlim-tərbiyə prosesi ilə bağlı olmayan tədbirlərdə daxili işlər nazirinin icazəsi ilə iştirak edə bilərlər.

Akademiyanın vəzifələri aşağıdakılardır:dəyişən heyətinin

- Qanunlara əməl etmək, polis əməkdaşı andının, Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarının, daxili işlər nazirinin əmr, göstəriş və sərəncamlarının, bu Nizamnamənin, habelə Akademiyanın daxili intizam və günün nizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək;

Ixtisas üzrə nəzəri bilik, bacarıq və təcrübi vərdislərə yiyələnmək, biliklərini artırmaq və dərinləşdirmək;

- Daimi heyətin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

- Tədris tapşırıqlarını müəyyən edilmiş müddətlərdə yerinə yetirmək, təhsil proqramlarında nəzərdə tutulmuş imtahanları vermək;

-Fiziki hazırlığını daim inkişaf etdirmək;

- Əxlaq və etik normalara, birgəyaşayış qaydalarına riayət etmək;

- Dövlət sirrini və xidməti sirri qorumaq;

- Akademiyanın əmlakını, o cümlədən kitabxana fondunu qorumaq, ərazidə və otaqlarda yaşayış və olma qaydalarına riayət etmək;

- Texnika və digər vasitələrdən istifadə zamanı təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;

- Akademiyanın ərazisindən kənarında kursant (dinləyici, dissertant) adını uca tutmaq, ictimai asayiş qaydalarına, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına riayət etmək;

-Dövlət maraqlarının, insan və vətəndaş hüquq və azadlıqlarının fəal müdafiəçisi olmaq, özündə yüksək mənəvi keyfiyyətlər tərbiyə etmək, dövlət və cəmiyyət qarşısında məsuliyyətini dərk etmək;

- Akademiyanın ənənələrini qorumaq;

Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

Bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

- Akademiyanın dəyişən heyəti aşağıdakı hüquqlara malikdir:

- Dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq;

Akademiyanın mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman və sağlamlıq mərkəzlərindən, yataqxanalardan, kitabxanalardan və s.) istifadə etmək;

Elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq, elmi işlər nəşr etdirmək, elmi tədqiqat sahəsində müsabiqələrdə, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərdə iştirak etmək;

- Sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

- Təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

Akademiyanın elmi, ictimai, sosial və mədəni həyatında, o cümlədən elmi-praktik konfranslar, seminarlar, yığıncaqlar, görüşlər və Akademiyanın fəaliyyət istiqamətləri ilə bağlı digər tədbirlərdə iştirak etmək;

Təhsildə, elmi tədqiqat işində müvəffəqiyyətlərinə və Akademiyanın ictimai həyatında iştiraka görə mükafatlandırılmaq, təltif olunmaq;

Bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

- Kursantlar Akademiyadan aşağıdakı hallarda xaric edilirlər:

-Öz arzusu ilə;

- Digər ali təhsil müəssisəsinə keçirilməsi ilə əlaqədar;

- Səhhətinə görə (tibbi-həkim ekspertiza komissiyasının qərarına əsasən);

-Təhsildə müvəffəqiyyətsizliyinə görə;

- Akademiyanın daxili intizam qaydalarını kobud şəkildə və dəfələrlə pozduğuna görə;

; - Semestr ərzində tədris planı üzrə nəzərdə tutulmuş məşğələlərin ümumi saat hesabının 30 faizindən çoxunda üzrsüz səbəbdən iştirak etmədiyinə görə. Bu halda Elmi Şuranın qərarı əsas götürülür

- Qanunla daxili işlər orqanlarında xidmət üçün müəyyən olunmuş tələblərə uyğun olmadığına görə;

- Məhkum olunduqda.

Dinləyicilər Akademiyadan aşağıdakı hallarda xaric edilirlər:

Öz arzusu ilə;

Səhhətinə görə (tibbi-həkim komissiyasının qərarına əsasən);

Təhsildə müvəffəqiyyətsizliyinə görə;

Dinləyicini Akademiyaya göndərən qurumun qərarına əsasən;

Şəxsi intizamsızlığına görə;

Məhkum olunduqda.

Kursantlar Akademiyadan digər ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada keçirilirlər.

Akademiya qəbul olunana qədər qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılmayan və ya çağırılan, lakin qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət müddətini tam keçməyən kursantlar (**18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız** hesab olunduğuna görə xaric edilənlər istisna olmaqla) Akademiyadan xaric edildikdə, qanunla müəyyən olunmuş qaydada müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilirlər.

Təhsil almaq məqsədi ilə xarici ölkəyə ezam olunmuş kursant (dinləyici) göndərildiyi hərbi təhsil müəssisəsindən öz arzusu ilə, təhsildə müvəffəqiyyətsizliyinə və şəxsi intizamsızlığına görə xaric olduğu halda Akademiyadan da eyni əsaslarla xaric edilir. Digər səbəblərdən xarici ölkələrin

hərbi təhsil müəssisəsindən xaric olunmuş kursantların (dinləyicilərin)

Akademiyada təhsil alması məsələsinə Elmi Şurada baxılır

- . Akademiyadan xaric edilməsi və Akademiyaya bərpası daxili işlər naziri tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Akademiyasında tədrisin təşkili haqqında Təlimata uyğun olaraq həyata keçirilir.

Dövlət attestasiyasına daxil olan bütün sınaqlardan keçməmiş kursantlar bu Nizamnamənin 9.15-ci bəndində müəyyən olunmuş qaydada həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilirlər. Bu bənddə nəzərdə tutulmuş şəxslər hərbi xidmətlərini başa vurduqdan sonra dövlət attestasiyası sınaqlarına buraxılırlar.

Dövlət attestasiyasına daxil olan bütün sınaqlardan keçməmiş kursantlara və dinləyicilərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada arayış verilir.

Dövlət attestasiyasına daxil olan bütün sınaqlardan müvəffəqiyyətlə keçmiş kursantlara "bakalavr" ali peşə-ixtisas dərəcəsi, təhsil haqqında dövlət sənədi (diplom) və döş nişanı verilir.

Dövlət attestasiyasına daxil olan bütün sınaqlardan müvəffəqiyyətlə keçmiş kursantlara daxili işlər nazirinin əmri ilə "polis leytenantı" ilk zabit xüsusi rütbəsi verilir. Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş və nümunəvi nizam-intizama malik məzunlar birbaşa "polis baş leytenantı" xüsusi rütbəsinin verilməsi üçün təqdim olunurlar.

Magistraturada təhsil proqramını (kurikulumu) mənimsəmiş, dövlət buraxılış imtahanlarından müvəffəq qiymət almış və magistr dissertasiyasını müdafiə etmiş dinləyicilərə "magistr" elmi-ixtisas dərəcəsi, təhsil haqqında dövlət sənədi (diplom) və döş nişanı verilir.

Dissertantlıq yolu ilə təhsilini başa çatdırmış və müvafiq elmi dərəcə almış şəxslərə həmin elmi dərəcəni təsdiq edən vahid formalı dövlət sənədi - diplom verilir.

Əlavə təhsil üzrə kursların proqramını mənimsəmiş və imtahanlardan müvəffəq qiymət almış təhsilalanlara əlavə təhsilin istiqaməti üzrə dövlət sənədi verilir.